

UOT 81' 41; 801.7

## AYSEL EMİNOVA

## ŞƏRUR VƏ KƏNGƏRLİ RAYONLARINDA YERLƏŞƏN BƏYDİLİ, SARAÇLI VƏ ALIŞAR ETNOOYKONİMLƏRİNİN MƏNŞƏYİ HAQQINDA

*Məqalədə Naxçıvan Muxtar Respublikasının Şərur və Kəngərlı rayonlarının ərazisində qeydə alınmış bəzi etnooykonimlər tədqiq edilmişdir. Bu etnooykonimlərin tədqiqi dilimizin keçmiş tarixini, lügət tərkibini öyrənmək üçün də böyük əhəmiyyətə malikdir. Etnooykonimlərin yaranması və inkişafi prosesini dilçilik qanunları ilə vəhdətdə öyrənilməsi lazımi şərtlərdəndir ki, məqalədə də bunlar öz əksini tapmışdır. Qeyd edək ki, ən qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan və onun Şərur və Kəngərlı rayonları ən qədim insan məskənlərinin yerləşdiyi areala daxildir. Bu faktlar ərazinin ən qədim dövr müəllif və salnaməcilarının diqqətini cəlb etməsinə səbəb olmuşdur. Şərur topominin qeyd olunduğu ən qədim tarixi mənbələrdən biri "Kitabi-Dədə Qorqud" dastanıdır. Həmçinin, Şərur rayonu ərazisindəki etnotoponimlərin adlarına rast gəlinən ən zəngin mənbələr təbii ki, XVI və XVIII əsrlərdə bölgənin Osmanlı dövləti tərəfindən idarə edildiyi dövrlərda tərtib olunmuş icmal və müfəssəl dəftərlərdir. Məqalədə Şərur və Kəngərlı rayonu ilə yanaşı passiv fonda daxil olan Bəydili, Saraçlı və Alışar etnooykonimləri tədqiqata cəlb olunmuş, aparılan təhlillər nəticəsində etnooykonim olduqları faktlarla əsaslandırılmışdır.*

**Açar sözlər:** etnotoponim, etnooykonim, Şərur, Bəydili, Saraçlı, Alışar.

Etnotoponimlər, hər şeydən əvvəl, söz və ya bir neçə sözün birləşməsidir. Bu sözlər isə aid olduğu dilin lügət fonduna daxildir və dil qanunlarına tabedir. Buna görə də bütün etnooykonimlərin yaranması və inkişafi prosesini dilçilik qanunları ilə vəhdətdə öyrənmək əsas şərtlərdəndir. Etnotoponimlər müəyyən mənada dəyişikliklərə az məruz qaldıqlarından və nisbətən sabit olduqlarından dilimizin tarixi inkişafının bəzi xarakterik xüsusiyyətlərini bu günə qədər qoruyub saxlamışlar. Belə ki, Naxçıvan Muxtar Respublikasının şimal-qərb bölgəsində qeydə alınmış bəzi etnotoponimlərin tədqiqi nəticəsində belə bir qənaətə gəlirik ki, onların tərkibində müasir dilimizin fondunda daha işlənməyən arxaik sözlər də vardır. Həmin etnotoponimlərin tədqiqi dilimizin keçmiş tarixini, lügət tərkibini öyrənmək üçün də böyük əhəmiyyətə malikdir.

Ən qədim sivilizasiya mərkəzlərinə coğrafi yaxınlığı, eləcə də aparılan tədqiqatlara görə Şərur ərazisinin ən qədim insan məskənlərinin yerləşdiyi areala daxil olması bu ərazinin ən qədim dövr müəllif və salnaməcilarının diqqətini cəlb etməsinə səbəb olmuşdur. Bu mənada Şərur ərazisindəki toponimlərə ən müxtəlif tarixi mənbələrdə rast gəlinir. Bu toponimlər içərisində isə etnotoponimlər xüsusi yer tutur. S.Babayev Şərur oykoniminin özünün adının tarixi sənədlərdə qeyd olunması tarixinin e.ə. II minilliyyə aid edildiyi fikrini irəli sürmüştə, lakin bunun hansı mənbə olduğunu göstərməmişdir [3, s. 56]. Şərur topominin özünün qeyd olunduğu ən qədim tarixi mənbələrdən biri "Kitabi Dədə Qorqud" dastanıdır. Məhz etnooykonimin dastanda verilən forması bu toponimin şirak və ya şir türkləri ilə əlaqədar olması barədə fikri irəli sürməyə, başqa sözlə desək Şərurun etnooykonim olduğunu göstərməyə imkan verir. Belə ki, dastanın "Uşun qoca oğlu Səkrək boyu"nda Əkrək səfərə Şərur (bəzi yerlərdə Şirokuz) kənarından başlayır [3, s. 26]. Orta əsr ərəbdilli və farsdilli qaynaqlarda da Şərur adı həm oykonim, həm də oronim kimi Şərur düzü şəklində qeydə alınmışdır. VII əsrdən başlayaraq ərəb coğrafiyasunas-səyyahları, tarixçi və salnaməcilarından İbn Xordadbeh (IX əsr), Əl-Yaqubi (IX əsr), Əl-Məsudi (X əsr), İbn Rusta (X əsr), Əbu Duləf (X əsr), Əl-İstəxri (X əsr) və digərləri Araz çayının adını əsərlərində çəkmiş, onunla bağlı müxtəlif məlumatlar vermişlər [13, s. 33-168].

Yuxarıda da qeyd olunduğu kimi, etnooykonimlər həm də dil hadisəsi olduğu üçün onların struktur-semantik quruluşunun dilçilik nöqteyi-nəzərindən tədqiq edilməsi vacibdir. Bu cür struktur-semantik təhlillərin aparılması oykonimlərin həqiqi izahının meydana çıxmasına, onların tarixinin daha yaxşı anlaşılmasına imkan verir.

Bu ərazidəki etnooykonimlərin fonetik təhlili göstərir ki, bu ərazidəki yaşayış məntəqələrinin adları əsasən iki və çoxhecalıdır. Etnooykonimlərin morfoloji təhlili isə onların bir neçə qrupa ayrılmasına imkan verir. Təhlillər göstərir ki, Şərur rayonu ərazisindəki etnooykonimlər əsasən ayrı-ayrı sözlər, söz və şəkilçilər əsasında yaranmışdır.

Şərur rayonu ərazisindəki etnotoponimlərin adlarına rast gəlinən ən zəngin mənbələr təbii ki, XVI və XVIII əsrlərdə bölgənin Osmanlı dövləti tərəfindən idarə edildiyi dövrlərdə tərtib olunmuş icmal və müfəssəl dəftərlərdir.

Tarixi mənbələrdə Şərur ərazisində adı qeyd olunan, lakin bu gün passiv fonda keçmiş topoplardan biri də *Bəydili* toponimdir. “İrəvan əyalətinin icmal dəftəri”ndə göstərildiyi kimi, həmin əyalətin Karbi nahiyəsində (indi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda) Bəydili adlı kənd olmuşdur. Bu kəndin başqa adı da “Görəçiabad” kimi qeydə alınmışdır [11, s. 37, 39]. Güman etmək olar ki, səlcuq-oğuz mənşəli Bəydili tayfasının adını əks etdirən bu kənd də Şamlıların buraya köçürülməsi nəticəsində yaranmışdır. “Divani lüğət-it-türk”dəki 22 Oğuz boyundan biri kimi Bəydililər göstərilir [9, s. 56].

Fəzlullah Rəşidəddin, Əli Yazıcıoğlu, Əbü'lqazi xan Xivəli kimi orta əsr müəllifləri də bəydililəri oğuzların boyalarından biri kimi göstərmişlər [15, s. 95-96].

F.Rzayev də oğuzların birbaşa Bəydili tayfasının adından yaranan bu məntəqə adlarının birində -y samiti düşməklə və i-ü səsəvəzləməsi ilə heç bir söz artımı olmadan birbaşa tayfa adından etnooykonim kimi formalasdığı qeyd etmişdir [10, s. 222].

Məhəmmədhəsən Baharlı “Azərbaycan” adlı tarixi-coğrafi traktatında bəydililəri səlcuqlardan bir tayfa olaraq göstərmişdir [14, s. 40]. Nəzərə alsaq ki, səlcuqların özləri də oğuzlardandırlar, M.Baharlının yol verdiyi nisbi qeyri-dəqiqlik başa düşüləndir. Bu cür qeyri-dəqiqliyə yol verən digər bir müəllif İ.Şopen olmuşdur. O, bəydililəri Oğuzlara deyil, Kəngərlilərə aid etmişdir [12, s. 477].

A.Bağırov bəydili etnoniminin struktur-semantik təhlilini apararkən göstərir ki, bu ad “bəyi əziz tutan” mənasındadır [4, s. 52].

Aparılan təhlillər nəticəsində belə bir qənaətə gəlirik ki, passiv fonda keçmiş bu etnooykonim Oğuz tayfalarından biri olan bəydililərin adı ilə bağlıdır. Etnonimi təhlil edərkən onun tərkibində iki komponenti “Bəy” və “Dili” komponentlərini fərqləndirmək mümkündür. “Bəy” sözü türk dillərində məlum olduğu kimi *rəhbər*, *başçı* mənasındadır. “Dili” komponentini isə fikrimizcə, *dəli/igid* mənasında izah etmək daha doğrudur. Orta əsr Azərbaycan ədəbi dilinin möhtəşəm abidələrindən biri olan Koroğlu dastanında igidlər, qəhrəmanlar dəlilər adlandırılır. Bu izahda bəydili “bəy igidlər”, “bəy ərənlər”, “igid bəylər” mənasını verir. Unutmamaq lazımdır ki, “bəy ərənlər” ifadəsi “Kitabi-Dədə Qorqud”un bir çox boyalarında da işlədilən müraciət formalarından biridir. Məsələn, dastanda Dədə Qorqudun dilindən belə bir şeir təqdim olunur:

Qani dedigim bəg ərənlər?  
Dünya mənim deyənlər?  
Əcəl aldı, yer gizlədi,  
Fani dünya kimə qaldı?  
Gəlimlü-gedimlü dünya!  
Axır-son ucı ölümlü dünya! [4, s. 52]

Şərur rayonu ərazisində bir zamanlar mövcud olmuş, adı tarixi mənbələrdə qeydə alınmış etnooykonimlərdən biri də *Saraclı* etnooykonimidir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində apardığı tədqiqatlar zamanı A.Bağirov XIX əsrə aid arxiv sənədlərində bu toponimi qeydə almışdır [5, s. 182]. Onun tədqiqatlarından aydın olur ki, kənd XX əsrin əvvəllərinə qədər mövcud olmuş, sonradan isə əhalisi Aşağı Daşarx kəndinə köçmüştür. Müəllif yazar ki, məhz bu səbəbdən Aşağı Daşarx kəndi bir müddət Saraclı Daşarx adlandırılmışdır.

Gürcüstanın tarixən azərbaycanlılar yaşayan hissələrində, respublikamızın Şəki, Ağdam, Ağcabədi, Cəbrayıł, Tərtər, Masallı kimi rayonlarının ərazisində qeydə alınmış Saraclı topominlərini demək olar ki, tədqiqatçıların əksəriyyəti etnotoponim kimi səciyyələndirmişlər.

B.Budaqov və Q.Qeybullayev saracları Anadoluda yaşayan yörüklerin bir qolu kimi, türk tədqiqatçısı F.Kırzioğlu əfşarlara məxsus bir tayfa kimi izah etmişlər [6, s. 101].

A.Bağirov Şərur rayonu ərazisindəki bu toponimin XIX əsrədə Qarabağ ərazisində məskunlaşmış Saraclı tayfası ilə əlaqədar formalaşdığını yazmışdır. O yazar ki, Qarabağda yaşayan Saraclı adlı tayfaların bir qismi Naxçıvan ərazisinə köçmüş və öz tayfa adlarını bu ərazidə yaşamışlar [5, s. 183].

XIX əsr müəlliflərindən V.Qriqoryev və İ.Şopenin əsərlərində də Şərur bölgəsinin etnotoponimləri ilə bağlı zəngin məlumatlar saxlanılmışdır.

XX əsrin 20-ci illərinə aid arxiv sənədləri də rayonun ərazisində mövcud olmuş etnotoponimlərin müəyyənləşdirilməsi və təhlili üçün mühüm materiallar verir. Belə sənədlərdən birinin əsl Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində, surətləri AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Arxivində saxlanılan “Схемы административно-территориального деления Нахичеванской АССР” (“Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi”) adlı 16 mart 1921-ci il tarixli sənəddir. Sənədi ilk dəfə müfəssəl tədqiqata cəlb etmiş E.Kəlbizadə müəyyən etmişdi ki, bu sənəd Baş Ştab Akademiyasının dinleyicisi M.Pereşin tərəfindən Azərbaycan SSR-in Fövqəladə Komissarına və Naxçıvan SSR-in Xalq Hərbi Komissarına məruzə şəklində hazırlanmışdır [7, s.160-161]. “Naxçıvan MSSR-in inzibati-ərazi bölgüsünün sxemi” adlı sənəddə 1921-ci ildə Naxçıvan SSR-in Şərur qəzasının tərkibində 3 rayonun adı çəkilmişdir. Bunlar Şahtaxtı, Baş Noraşen və Sədərək rayonlarıdır [2] Baş Noraşen rayonunun tərkibində 58 yaşayış məntəqəsinin adı daxil edilmişdir. Baş Noraşen (Cəlilkənd) rayonunun mərkəzi Baş Noraşen (indiki Cəlilkənd) idi. Rayonun tərkibinə 1 stansiya və 55 kənd daxil idi [2] 1929-cu ildə əsassız olaraq Ermənistən SSR-ə verilmiş Oğbin və Xaçık kəndləri bu dövrdə məhz bu rayonun tərkibində olmuşdur. Sənəddə adları qeydə alınmış Qarahəsənli, Ərəbyengicə, Xələc, Alişar, Kosacan, Siyaqut, Qarxun, Muğanlı, Muğancıq, Muğancıq-Müslüm, Axura, Yaycı, Horadis, Oğbin, Qaraçullu, Qaraquş-Biləva, Tənənəm-Kürtçülü kimi yaşayış məntəqələrinin adları etnotoponim kimi maraq doğurur.

Şərur rayonu ərazisində qeydə alınan digər bir etnooykonim *Alişardır*. Bu toponim XVI-XVII əsr Osmanlı mənbələrində “Əlişar” kimi də qeydə alınmışdır [11, s. 168]. Bəzi tədqiqatçıların əsərlərində və lügətlərdə bu oykonimin alış+ar komponentlərinin birləşməsi nəticəsində yarandığı göstərilir. Birinci komponent qədim türk dillərində “çay ağızı, çayın mənsəbi, axar suyun hövzəyə tökülen yeri” kimi, “ar” komponenti isə “qarşı, əks tərəf” mənasında sıfət kimi izah edilir. Toponimin mənası “çay ağızının əks tərəfi” kimi izah edilir [1, s. 114]. Naxçıvan coğrafiyasının görkəmlı tədqiqatçısı Səfəralı Babayev də Alişar topominini etnooykonim kimi xarakterizə etmişdir [3, s. 57].

Digər bir tədqiqatçı E.Kəlbizadə XIX əsr arxiv sənədlərindən birində Naxçıvan ərazisində qeydə alınmış Əncər-Səfi toponimini izah edərkən Alişar yer adına toxunmuş və tamamilə

fərqli bir izah irəli sürmüdüdür. Müəllif yazır ki, Alışar sözünün ilkin forması “Alaşlar” şəklində olmuşdur. Alaşlar və yaxud alaşogulları ustaclı tayfa birliyinə daxil olan tayfalardan biri olmuşdur Tədqiqatçı göstərir ki, səfəvişünas İ.P.Petruşevski ustaclılara aid olan tayfalar haqqında danişarkən kəngərli, kusulu, toxmaq, şeyxli, qarıncaoglularla yanaşı alaşogulların da adını qeyd etmişdir [8, s. 153].

F.Rzayev qeyd edir ki, məntəqə adlarının əsasən tayfa adlarından yarandığını əsas götürərək addakı “al” komponentinə qədim türk dillərində “uca” və “işıqlı”, -i hərfinə həm də lekseminə irdi- “nail oldu, məqsədinə çatdı”, eləcə də ir- “ər” mənalarına rast gəlinir və belə olan halda Şir tayfa adına qoşulub adı formalasdır komponentlərlə birgə ad “İşıqlı Şir əri” mənasında izah olunur ki, bu da qədim şirak tayfa adı və Şar tanrı mifinin əlamətlərini özündə daşıyan etnooykonimdir [10, s. 296].

Alışar sözünü təhlilə cəlb edərkən “alı/ulu” və şar/şir komponentlərini açıq-aşkar fərqləndirmək mümkündür. Bu mənada “alı”nın əslində tarixən və günümüzdə türk dillərində işlənən “ulu” olduğu heç bir şübhə doğurmur. “Ulu” isə türk dillərində həm “uca”, “alı”, həm də “qədim”, “yaşlı” mənalarında işlədir. Bizim fikrimizcə, burada ikinci məna yükü daha çox ağırlıq təşkil edir. “Şar” komponenti isə, fikrimizcə, bizdən əvvəlki müəlliflər tərəfindən doğru olaraq şir/şirak türk tayfaları ilə bağlanmışdır. Başqa sözlə desək bu etnooykonim “qədim şiraklar”, “ilk şiraklar” mənasında işlədilmişdir. Ola bilsin ki, bölgəyə gələn şir/şirak tayfalarının ilk məskunlaşma nöqtəsi məhz Alışar olmuş, sonradan bu tayfalar bölgənin digər yaşayış məntəqələrinə yayıldıqca ilk məskənlərini bu cür adlandırmışlar. Ustaclıların qüvvətli olduğu dövrlərdə - XVI əsrlərdə isə bu tayfa alışarlar/alaşlar ustaclı tayfa ittifaqının tərkibinə daxil olmuşlar. Alışar toponiminin qeydə alındığı ilk mənbələrin də XVI əsrin sonlarına aid olması bunu deməyə əsas verir.

Bütün bu dil və tarixi faktları nəzərə alıb qeyd edə bilərik ki, bu ərazilər, həmçinin etnooykonimlər tamamilə türklərə məxsus olmuş və bu etnooykonimlər türk tayfa adından yaranmışdır.

## ƏDƏBİYYAT

1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I c., Bakı: Şərq-Qərb, 2007, 304 s.
2. AMEA Naxçıvan Bölməsi Mərkəzi Elmi Arxiv: f. 8, siy. 4, iş 5.
3. Babayev S. Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri. Bakı: Yeni nəşrlər evi, 1999, 284 s.
4. Bağırov A. Naxçıvan toponimlərinin linqvistik xüsusiyyətləri. Bakı: Elm, 2001, 286 s.
5. Bağırov A. Naxçıvan oyunimləri. Bakı: Nurlan, 2008, 336 s.
6. Budaqov B., Qeybullayev Q. Naxçıvan diyarının yer yaddaşı. Bakı: Nafta-Press, 2004, 120 s.
7. Kəlbizadə E. XX əsrin 20-ci illərində Naxçıvan diyarının inzibati-ərazi quruluşu: Tarixi-coğrafi araşdırma // AMEA Naxçıvan Bölüməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası, 2017, № 1, s. 160-172.
8. Kəlbizadə E. Naxçıvanın tarixi-coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan: Əcəmi, 2016, 200 s.
9. Kaşgarlı M. Divani lüğət-it türk. I c. / Çeviren Besim Atalay, Ankara, 2006, 530 s.
10. Rzayev F.H. Naxçıvan əhalisinin etnogenezi tarixindən (m.ö. II-I minilliklər). II c., Bakı: ADPU, 2017, 588 s.
11. İrəvan əyalətinin icmal dəftəri. Bakı: Elm, 1996, 184 s.

12. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Санкт-Петербургъ, 1852, 477 с.
13. Vəlīxanlı N. IX-XII əsr ərəb coğrafiyaşunas-səyyahları Azərbaycan haqqında. Bakı: Elm, 1974, 233 s.
14. Vəliyev (Baharlı) M. Azərbaycan. Bakı: Azərnəşr, 1993, 208 s.
15. Zeynalov F. Türkologiyanın əsasları. Bakı: Maarif, 1981, 147 s.

*AMEA Naxçıvan Bölməsi*  
*E-mail: ayselmetinoguz@gmail.com*

**Aysel Eminova**

### **ON THE ORIGIN OF ETHNO-OICONYMS OF BEYDILI, SARACHLI AND ALISHAR LOCATED IN THE SHARUR AND KANGARLI DISTRICTS**

In the article, some ethno-oiconyms registered in Sharur and Kangarli districts of the Nakhchivan Autonomous Republic have been studied. The study of these ethno-oiconyms is of great importance for studying the past history of our language and its vocabulary. One of the necessary conditions is to study the process of formation and development of ethno-oiconyms in conjunction with the laws of linguistics, which were followed in the article. It should be noted that one of the oldest centers of civilization- Nakhchivan and its Sharur and Kangarli districts are located in the area of the oldest human settlements. These facts attracted the attention of the most ancient authors and chroniclers of the area. One of the oldest historical sources where the toponym of Sharur is mentioned is the epic “Book of Dede Korkut”. Also, the richest sources of ethno-toponyms in the territory of Sharur district are, of course, summaries and comprehensive books compiled in the 16<sup>th</sup> and 18<sup>th</sup> centuries during the Ottoman rule of the region. Along with Sharur and Kangarli districts, passive Beydili, Sarachli and Alishar ethno-oiconyms have been studied in the article, based on the facts that they are ethno-oiconyms as a result of the analysis.

**Keywords:** *ethno-toponym, ethno-oykonym, Sharur, Kangarli, Beydili, Sarachli, Alishar.*

**Айсель Эминова**

### **О ПРОИСХОЖДЕНИИ ЭТНООЙКОНИМОВ БЕЙДИЛИ, САРАЧЛИ И АЛИШАР, РАСПОЛОЖЕННЫХ В ШАРУРСКОМ И КЕНГЕРЛИНСКОМ РАЙОНАХ**

В статье изучены некоторые этнооиконимы, зарегистрированные на территории Шарурского и Кенгерлинского районов Нахчыванской Автономной Республики. Исследование этих названий имеет большое значение для изучения прошлой истории нашего языка и его словарного запаса. Одним из необходимых условий является изучение процесса формирования и развития этнооикономических названий в сочетании с законами лингвистики, которые были соблюдены в статье. Отметим, что Нахчыван и его

районы Шарур и Кенгерли входят в ареал расположения самых древних поселений человека. Эти факты привлекли внимание древнейших авторов и летописцев региона. Одним из древнейших исторических источников, где упоминается топоним Шарур, является эпос «Китаби Деде Коргуд». Кроме того, самыми богатыми источниками этнотопонимов на территории Шарурского района являются, конечно, тетради «иджмал» (пространный реестр) и «муфассал» (краткий реестр), составленные в XVI и XVIII веках во времена османского владычества в регионе. Наряду с Шарурским и Кенгерлинским районами в статье были изучены пассивные этноийкенимы Бейдили, Сарачли и Алишар, и в результате анализа были подтверждены факты, которые относят их к этноийкенимам.

**Ключевые слова:** этнотопоним, этноийкеним, Шарур, Кенгерли, Бейдили, Сарачли, Алишар.

(AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 10.04.2020  
Son variant 05.06.2020